

Nəzəri kimyanın kompüter kimyasına integrasiyası: molekulyar modeləşdirmə



HƏMİDƏ ƏZİZBƏYLİ

AMEA akademik
Y.H.Məmmədəliyev
adına Neft-Kimya
Prosesləri İnstitutu,
aparıcı elmi işçi, k.ü.f.d.


rinin təməlində dayanan üç əsas yanaşma haqqında mülumat verilmiş, fundamental tanıkları göstərilmişdir. Son illərdə molekulyar modeləşmə metodlarından istifadə edilərək aparılan mühüm elmi tədqiqat işləri, eyni zamanda, sənaye miqyasında tətbiq sahələri araşdırılıb ümumiləşdirilərək şərh olunmuşdur.

Klassik təsəvvürlərə görə, kimya bir laboratoriya elmidir və onu təcrübə tədqiqatlar olmadan təsəvvür etmək mümkün deyildir. Müasir kimya elmini qədim simya elmindən fərqləndirən əsas cəhət isə onun fundamental nəzəri prinsiplərə əsaslanmasıdır [1-3]. Nəzəri kimya terminini kimyanın riyazi təsviri kimi də anlamaq mümkündür. Belə ki, nəzəri kimya təcrübədə həyata keçirilən kimyəvi reaksiyaları və alınan maddələrin quruluşlarını fundamental fizika qanunlarına (kvant mexanikası, molekulyar mexanika, molekulyar dinamika) əsasən izah edir. Diger tərəfdən, məlumdur ki, kimyəvi reaksiyalar zamanı yeni rabitələrin əmələgələşməsi və qırılması mərhələləri femto-saniyə (saniyənin 10-15 hissəsi) müddətdə baş verir və bu mərhələni izləyə bilmək üçün hal-hazırda heç bir təcrübə üsul və ya cihaz mövcud deyil. Bu problem kimya elminin qarşılaşdığı ən çətin və mühüm problemlərdən biridir. (Buna səbut olaraq, 1999-cu ildə məhz femtokimya sahəsindəki tədqiqatlarına görə misirli alim Əhməd H. Zevailin Nobel mükafatına layiq görülməsini göstərmək olar.) Bu problemin həlli üçün informasiya texnologiyaları və nəzəri kimyanın prinsiplərindən istifadə edilərək mühüm addımlar atılmış və kompüter kimyası inkişaf etdirilmişdir [4-5]. 1966-ci ildə Robert Mulliken molekulyar orbitallar metodunu vasitasıla kimyəvi rabitələr və molekulların elektron strukturlarının təyin edilməsi sahəsində fundamental tədqiqatlarına görə Nobel mükafatına

İcmalda kimya problemlərinin həllində mühüm rol oynayan nəzəri, təcrübə kimya və kompüter simulyasiyaları arasındakı qarşılıqlı əlaqə şərh olunmuş, kompüter kimyasında istifadə olunan üç əsas modeləşmə metodları – molekulyar mexanika, ab initio və semiempirik (yarımempirik) metodlar ayrı-ayrılıqla araşdırılmış, bu metodların oxşar və fərqli cəhətləri, üstünlükleri və möhdudiyyətləri ətraflı təsvir edilmişdir. Molekulyar modeləşmə metodları təsir edilmişdir. Molekulyar modeləşmə metodları

layiq görülmüşdür. O, mükafatı alarkən etdiyi çıxışında “hesablayıcı kimyaçılar eraşında yüzlərə deyil, minlərlə kimyaçı laboratoriyası əvəzinə bütün informasiyaların el altında olduğu hesablama məşinlərinə doğru üz tutacaqlar” proqnozunu vermişdir [6-7].

Həqiqətən də, bu gün kompüter kimyasını müəyyən bir kimyəvi çevrilmənin sürətini 1015 dəfə azaldaraq müşahidə edə bilməyimizi təmin edən bir videokamera və ya atom və molekulları 109 dəfə böyükən bir ultramikroskop olaraq təsəvvür etmək olar [8-9]. Kompüter kimyası laboratoriyada praktiki olaraq aşkar edilib, müşahidə olunması mümkün olmayan kimyəvi reaksiyaların keçid vəziyyətləri və aralıq məhsullarını, reaksiyanın mexanizmini və mərhələlərini kompüterin moniturunda izləyərək, tam aydınlığıyla öyrənməyə imkan verir.



Səkil 1. Kimya problemlərinin həllində mühüm rol oynayan nəzəri kimya, təcrübə kimya və kompüter simulyasiyaları arasındakı qarşılıqlı əlaqə

Beləliklə, kompüter kimyası nəzəri kimyaçılar tərəfindən işlənilə hazırlanan riyazi üsullar vəsaitisilə əldə olunan nticələriniz izah edərək, kimyanın nəzəri və təcrübə qolları arasında körpü rolunu oynayır (şəkil 1) [10].

Komputer kimyasının və kompüter kimya programlarının əsasını kvant mənəxanikası, klassik mənəxanika, statistik fizika və termodinamika təşkil edir [11]. Çünkü bu nəzəriyyələr atom və moleküllərin modelləşdirilməsində müümən röл oynayırlar.

Molekulyar modelləşmə kvant kimyası və kompüter texnologiyasının birgə inkişafı nticəsində meydana gəlmişdir. Molekulyar modelləşmə hər hansı bir molekulun atom vəziyyətlərinin (atomların dekərt koordinatları, rabitə uzunluqları, rabitə bucaqları, dihedral bucaqları və s.), molekulyar səthlərinin (atomların vəziyyəti və radiuslarından asılı olaraq) və enerjilərinin riyazi ifadəsidir. Başqa sözə, molekulyar modelləşmə molekülərin xassələrinin və hərəkətlərinin kompüterdə kimya programları vasitəsilə hesablanması və simulyasiya ediləsidir [12-17].

Komputer kimya programlarından istifadə edərək asasən aşağıdakı parametrləri hesablaşdırmaq mümkündür:

- elektron quruluşu;
- həndəsi optimallaşdırma;
- təzlik sabitləri;
- reaksiyanın istiqaməti və keçid vəziyyətleri;

- elektron və yük sıxlığının paylanması;
- potensial səth enerjisi;
- kimyəvi reaksiyaların sürət sabitləri;
- termodinamik parametrlər (aktivləşmə enerjisi, Gibbs enerjisi, tarazlıq sabiti, buxar tozyiqi, enerji baryerleri və s.);
- mürəkkəb quruluşlu molekulyar sistemlər (fermentler, proteinlər, aminitürşular və s.).

Tədqiq edilən sistemdə atomların sayından asılı olaraq molekulyar modelləşmə metodlarının tətbiqi [11]

Nö	Modelləşmə metodu	Tədqiq edilən sistemdə atom sayı
1.	Ab initio metodları	~100 atom
2.	DFT metodları	~1000 atom
3.	Semiempirik metodlar	~10,000 atom
4.	Molekulyar mənəxanika/Molekulyar dinamika metodları	~100,000 atom

Təcrübə nticələri təsdiqləmək və ya təcrübələr aparılmışdan əldə olunacaq nticələri öncəden təxmin etmək və tədqiqatı arzuolunan istiqamətə yönəldirmək məqsədilə kompüter kimyasi üç əsas modelləşmə metodlarından istifadə olunur: molekulyar mənəxanika metodu (MM) [18], ab initio metodları (AB) [19] və semiempirik (yarımempirik) modelərlər [20].

Bu və ya digər modelləşmə metodlarının seçilmiş tədqiq edilən sistemdə atomların sayı və hesablamaların həyata keçirildiyi kompüterin tipik parametrləri (CPU sayı, yaddaş, disk sahəsi, və s.) nəzərə alınmaqla həyata keçirilir (cədvəl 1).

Molekulyar mənəxanika metodları

Molekulyar mənəxanika metodlarında atomlar arasındakı qarşılıqlı etlaqlar klassik mənəxanika qanunlarına əsasən müəyyən edilir [18]. Bu metod çox surətlidir və başlangıç haldə onun kimyəvi sistemin enerjisini tam olaraq hesablaşdırmaq qabildir. Bu metodlar enzimlər kimti mürəkkəb sistemlərdə reaksiyanın temperaturu və konformasiyaların davamlılığı kimci ince nüansları belə hesablaşdırmaq imkan verir [21-22]. Lakin bu metodla elektron quruluşu ilə bağlı xassələri öyrənmək mümkün deyil. Molekulyar mənəxanika metodlarında əsaslanan bəzi program paketiəri AMBER, CHARMM, HYPERCHEM və s. misal göstərmək olar.

Semiempirik metodlar

Semiempirik metodlar kvant mənəxanmasına əsaslanır və molekulyar mənəxanika ilə ab initio metodları arasında yer tutur. Bu metodlar öz başlangıçını Hartri-Fok modelindən götürmüs və Atom Orbitallarının Xətti Kombinasiyası-Molekulyar Orbitalar (AOXK-MO) yanışmasına əsaslanır [20]. Bu metodla aparılan hesablamalarda yalnız valent elektronları nəzərə alınır. Valentin orbitalları üçün mini-

mal baza dosti istifadə olunur. İnteqrallar bir və ikimərkəzli integrallarla məhdudlaşdırılır və hesablamada əldə olunan nticələr təcrübə nticələrə tutuşturularaq baza parametrləri kimi saxlanılır.

Semiempirik metodların üstünlüyü hesablamaların ab initio metodlara nisbatən daha sıxılıq höyata keçirilməsindən ibarətdir. Bu metodların çatışmayıyan cəhəti əldə olunan nticələrdən kənarçixma ehtimalının yüksək olmasıdır. Çünkü nticələrin dəqiqliyi programın parametrləşdirilməsi məqsədilə onun verilənlər bazasına daxil edilmiş molekulun quruluşu və təbii tədqiq olunan molekul arasında uyğunluqdan asılıdır. Semiempirik metodlar üzvi kimya hesablamaları üçün daha müsbət hesab olunur. Bu metodlara CNDO, INDO, MINDO, ZINDO, AM1 (Austin modeli), PM3 (Parametrik metod) və s. misal göstərmək olar [23]. Semiempirik metodlara əsaslanan kompüter programlarına MOPAC, AMPAC, HYPERCHEM və s. daxildir.

Ab initio metodları

“Ab initio” latin sözü olub, “başlangıçdan etibarən, ilk prinsiplərdən” deməkdir [24]. Bu metodlar kvant mənəxanikasına əsaslanır. Ab initio metodları vasitəsilə molekulun quruluşu və buna uyğun olaraq bi-sira xassələrini hesablaşdırmaq, hər hansı bir kimyəvi reaksiyanın mənəxanızını müəyyən etmək mümkündür. Molekulda elektronların paylanması Şreydinger tenliyindən istifadə edilməklə dəqiqlik hesablanır. Bu metodların üstün cəhətləri aşağıdakılardan ibarətdir:

- kimyəvi dəqiqliyi təmin etmək məqsədilə metodları sistematik olaraq tekniləşdirmək mümkündür;
- tədqiq edilən təcrübənin növündən asılı olaraq yeni parametrlərin daxil edilməsi və ya kalibrəşdirmə tələb olunur;
- reaksiya komponentlərinin quruluş, xassə, enerji baryerleri və reaksiya qabiliyyini hesablaşdırmaq mümkündür;
- təcrübə parametrlərdən asılı deyildir.

Ab initio metodlarında iki müxtəlif riyazi yanaşmadan istifadə olunur [25]: Hartree-Fock Self Consistent Field (HF-SCF) – Hartri-Fok Sərbəst Səhə Nəzəriyyəsi və Density Functional Theory (DFT) – Funksional Sixlıq

Nəzəriyyəsi. Hartri-Fok yanaşmasında elektron-elektron qarşılıqlı etlaqları özün ortaqtır və potensial enerji asası götürür. Bu yanaşma molekulların rəqsi təzliklərinin və həndesi kuruluşunun təyini üçün alveriləsdir.


DFT metodu isə elektronun quruluşunu və kimyevi rəabilitəri empirik deyil, yalnız fundamental kvant-mənəxaniki prinsiplər və atom nömrəsi kim elementar məlumatları əsasən hesablayır [26]. Bu metodun yaradıcıları J.Popl kvant kimyevi metodları işləyib hazırlanıq, V.Kohn isə bu məlumatlara əsasən DFT metodunu ərəsəyə getirdiyine görə 1998-ci ildə Nobel mükafatına layiq görülmüşlər [27].

DFT metodunun əsas prinsipləri aşağıdakılardan ibarətdir [28]:

- Elektron sıxlığı dalga funksiyasının kvadratıdır və elektron koordinatlarına integrasiyadır.
- Dalğa funksiyasının mürəkkəbliyi elektronları sayı artıqca artır, elektron sıxlığı isə həmişə yalnız 3 koordinatdan asılı olur.

DFT metodu vasitəsilə molekulyar quruluş, vibrasiya rəqsəri, atomlaşma enerjisi, ionlaşma enerjisi, elektrik və maqnit xüsusiyyətləri, kimyəvi reaksiyanın istiqaməti, verilmiş temperaturda sərbət enerji və s. parametrləri dəqiqlikə hesablaşdırmaq mümkündür [29]. Bu metod təbii tədqiq olunduğu tədqiqat işlərinə dair meqale və patentlərin illər üzrə artması şəkil 2-də göstərilmişdir [30-33].

Mürəkkəb sistemlər üçün DFT metodu ilə aparılan hesablamalarda aşağıdakı parametrlərin dəqiqli-



Şəkil 2. DFT metodunun tətbiq olunduğu tədqiqat işlərinə dair məqalsələrin illər üzrə artması

likle təsvirində çətinliklər meydana gəlir [34]:

- molekullararası qarşılıqlı əlaqlar;
- van-der waals qüvvələri (dispersləşmə);
- həyəcanlanmış halda yüksiliş;
- keçid vəziyyətlərin müeyyən edilməsi;
- ümumi səhər potensial enerjisi;
- və digər möhkəmələqəli sistemlərlə bağlı hesablamalar.

Molekulyar mexanika metodları ilə müqayisədə ab initio metodları ilə apanlı hesablamalar daha çox vaxt sərf olunur. Ab initio metodlarına əsaslanan program paketləri GAUSSIAN, GAMESS HYPERCHEM, CACHE və s. misal göstərmək olar [26].

Molekulyar mexanika, semi-empirik və ab initio metodlarının əsas üstünlükleri və çatışmazlıqları müqayisələri olaraq cədvəl 2-də verilmişdir. Cədvəldən də göründüyü kimi, ab initio metodları program təminatının nisbətən bahalı olmasına baxmayaraq, digər metodlardan daha daqiqdır, təcrübə nüticələrdən asılı deyil və əksinə daqiqlik tələb edən sistemlərdə de özünü doğruldur [14].

Yuxarıda adları çəkilən molekulyar modelləşmə metodlarında üç əsas nəzəri yanaşmadan istifadə olunur:

- Born-Openheymer yanaşması;
- sərbəst hissəciklər yanaşması;

- Atom Orbitallarının Xətti Kombinasiyası-Molekulyar Orbitalar (AOXK-MO) yanaşması.

AOXK-MO yanaşmasına görə, molekulyar orbitalar atom orbitallarının xətti kombinasiyası şəklində düzüle bilər ki, bu da

Cədvəl 2. Molekulyar mexanika, semiempirik və ab initio metodlarının müqayisəli üstünlükləri və əsas məhdudiyyətləri

Metodun növü	İş prinsipi	Üstünlükləri	Məhdudiyyətlər	Yararları
Molekulyar mexanika	-Klassik fizika əsaslanır; -Dörtlü empirik parametrlərə malik quvva sistəməsi əsaslanır; -Fizikiyin surəti azdır; -Kimi böyük molekullar üçün istifadə bilər.	-Hər hansı bir yolla tamın edilinən olan potensiala əsaslanır; -Bəzən xətalı olur, şübhə tamın edilmiş potensial onun üçün təsdiq edilmiş disiplazondan Kanada istifadə olunur.	-Xüsusi quvva salası, yalnız məhdudi sunf molekullara təbi oluna bilir; -Rabitələrin xassallarını hesabla bilinir; -Təcibli məlumatlar (və ya ab initio hesablamalardan tələb edir).	-Böyükölçülü sistemlər (~1000 atom), yaramadığı və ya qurulmadığı sistemlər və ya proseslər.
Yarı empirik	-Kvant fizikasına əsaslanır; -Təcrübədən alıcı edilmiş empirik parametrlərən istifadə edir; -Cox sayda yanşımalar təbii edir.	-Ab initio metodlarda nisbətan dəha az hesablanma programları tələb edir; -Keçid vəziyyətləri və həyəcanlanmış vəziyyətlərin hesablanması qədiridir.	-Təcibli məlumatlar (və ya ab initio hesablamalardan tələb edir); -Oradılğı sistemlər (yüzlərlə atom); -Elektron keçidiñin baş verdiyi sistemlər.	-Oradılğı sistemlər (yüzlərlə atom); -Elektron keçidiñin baş verdiyi sistemlər; -Təcibli parametrləri olmayan molekullar; -Kəskin daqiqlik tələb edən sistemlər.
Ab initio	-Kvant fizikasına əsaslanır; -Riyazi cəhətdən dəha daqiqdir; -Empirik parametrlər tələb edir; -Hətərəffli bir yanşına istifadə edir.	-Geniş diaqazona alverəndir; -Təcibli itaclarlardan istifadəyilir; -Keçid vəziyyətləri və həyəcanlanmış vəziyyətlərin hesablanması qədiridir.	Hesablanma programı həcmindən bahaldır.	-Kök sistemlər (onlara atom); -Elektron keçidiñin baş verdiyi sistemlər; -Təcibli parametrləri olmayan molekullar.

Slater təyinedicilərini formalaşdırır [15]. Sərbəst hissəcik yanışmasında iso hər elektronun digər qonşu elektronların "orazisində" individual olaraq deyil, qruplar şəklinde hərəket etdiyi əsas götürülür. Bu yanışma "orbital" anlayışa bağlanıç verir: məsələn, atom orbitalları, molekulyar orbital və s.

Born-Openheymer yanışmasında elektronların nüvədən ayrı hərəket etdiyi əsas götürülür [15]. Başqa sözlə, elektron və nüvə koordinatları bir-birindən asılı deyil və bu da öz növbəsində Şreydinger tənliyini asanlaşdırır. Born-Openheymer yanışmasını göre:

♦ nüvə elektronlarından daha ağır olduğunu görə elektronlarla müqayisədə daha yavaş hərəket edir;

♦ nüvənin vəziyyətləri döndürülür (elektronların Hamilton tənliyində nüvənin kinetik enerjisi sıfır barərən götürülür);

$$H_{el} = \sum_i \frac{-\hbar^2}{2m_e} \nabla_i^2 + \sum_i \sum_A \frac{-e^2 Z_A}{r_{iA}} +$$

♦ elektronların dalğa funksiyaları və enerjiləri hesablanır;

$$H_{el}\Psi_{el} = E\Psi_{el}, \quad E = \int \Psi_{el}^* H_{el} \Psi_{el} dt / \int \Psi_{el}^* \Psi_{el} dt$$

♦ E-nin qiyməti nüvə-elektron cəzbətnəsi və nüvə-nüvə itələməsi şərtlərində nüvənin tutduğu mövqədən asılıdır;

♦ E = 0 sonsuz ayrılmada bütün hissəciklər üçün doğrudur.

Born-Openheymer yanışması bizi Şreydinger tənliyin getirib çıxarıır. Bu tənlikdə nüvə koordinatları yalnız parametrlərən qəhrən, Hamilton sabitinin qiyməti isə elektronlardan asılı olaraq deyisir.

$$-i\hbar \frac{\partial}{\partial t} \Psi = H\Psi \quad H\Psi = E\Psi$$

$$H\Psi = E\Psi = (U + K)\Psi$$

Burada E= sonsuz məsafədə səpələnmiş atom hissəciklərindən ibarət sistemlərin bir-birinə nisbətən enerjiləri;

$$\hat{H} = -\sum_i \frac{\nabla_i^2}{2} - \sum_i \sum_j \frac{Z_i}{r_{ij}} + \sum_{i < j} \frac{1}{r_{ij}}$$

Tənlik 1.

H=sistem Hamilton sabiti – molekulyar orbitallarda enerjini təyin etməyə yönəlmüşdür;

U= potensial enerji;

K=kinetik enerji;

Ψ = dalğa funksiyası – molekulun etrafında elektronları paylanması təsvir edir.

Nüvənin və elektronların hərəkətlərini bir-birindən ayırdıqdan tənliyin həlli aşağıdakı kimi sadələşir (tənlik 1).

$$\sum_{i,j} \frac{e^2}{r_{ij}} + \sum_{A,B} \frac{e^2 Z_A Z_B}{r_{AB}}$$

Bu tənliklər molekulyar modelləşmə metodlarının etibarlılığını təsdiq etmək və alqoritmələr vasitəsilə kompüter programlarının verilənlər bazasında daxil edilərək onların işləmə principini müəyyənləşdirir.

Elmi ədəbiyyatda kompüter kimyası və molekulyar modelləşmənin hənsi inkişaf dərəcəsinə gəlib càtdığını görmek üçün bir çox nümunələr vardır. Onlardan biri Stanford Universitetindən V.Pande və T.Martinezin tədqiqat qrupunun kvantidinamik hesablamalar ile kompüter üzərində hazırlanıqları, heyətin başlangıcını təqild edən, "ab initio nanoreaktor"una dair nəşr etdirdikləri məqalə diqqətəlayiqdir [35].

Bundan başqa, molekulyar modelləşdirmə metodları vasitəsilə termokimyavi hesablamalar (əmələgəlmə temperaturu, atomlaşma temperaturu, ionlaşma potensialı, aktivləşmə enerjisi, reaksiyanın enerjisi, rabbitərin qırılma enerjisi və s.), kinetik hesablamalar (reaksiya mexanizminin, keçid hallarının müəyyən edilməsi), QSAR/QSPR/QSRR hesablamalar (dərman aktivliyi, zəhərlilikin toxini edilməsi, fermentlərin bağlanması, fiziki xassələrin, erime, domma temperaturları və s. təxmin edilməsi, xromatografik göstəricilərin toxini edilməsi və s.), dərman dizaynı (quruluş məlumatları, təsir gücünün artırılması)

ması, quruluşu məlum olmayan yeni dərman molekulunun yaradılması, dərmanın təsir mexanizminin müəyyənləşdirilməsi), materialların dizaynı (optik, magnit və termoelektrik keçiriciliyi, mekaniki, triboloji, katalitik xüsusiyyətlər, adsorbsiya olunma və s.) və s. sahələrdə intensiv tədqiqat işləri həyata keçirilməkdədir [14].

Dıqqətçəkən son tədqiqatlar kosmosda ulduzlararası boşluqlarda kiçik molekullar arasında baş verən reaksiyaların komüpter kimyasi və molekulyar modeləşdirmə metodları vasitəsilə komüpter monitorunda asanlıqla təqdim edilib, vizual olaraq müşahidəsinin mümkünliyü olmuşdur. Canlı orqanizmlərdə gedən kimyevi reaksiyalar isə böyük hücmli molekullar (proteinlər, emzirlər, DNT, RNT və s.) üzərində baş verdiyinə görə onların modeləşdirilməsi çox çətindir. Lakin bu cətinliyə baxmayaraq, həzirdə dünyada alimlər tərəfindən belə böyük molekulyar ölçülərdə gedən deyişikliklər də modeləşdirilir və elmə (tibb, formaseptika, genetika, bioteknologiya, bio-informatika və s.) xox mühüm yeniliklər getirilir [36]. Bu səbəbdən 2013-cü ildə Martin Karplus, Michel Levitt və Arieh Varshavskiy böyük hücmli molekullar modeləşdirilməsinə imkan verən nəzəri metodları işleyib hazırladıqlarına görə Nobel mükafatına layiq görülmüşlər [37].

Qeyd edilmiş metodlardan başqa, son zamanlar alman alimi Andreas Klamt tərəfindən *ab initio* metodları esasında işlənilən hazırlanmış və kvant kimyasına əsaslanan Conductor-like-Screening Model for Real Solvents (COSMO-RS, Real həlledicilərin üçün bölgəcəvənər-skrininq modeli) metod böyük maraq kəsb edir. Bu müəsir metod təcrübə nöticələr olmadan termodinamik parametrlər təyin etməye imkan verir və əvvəcləndən proqnozlaşdırma üçün bir sıra kvant-kimyevi hesablamaları statistik termodinamika ilə birləşdirir. Burada molekulu və molekulyar xassələri təsvir etmək üçün σ -profil adlandırılın molekulun yüksəknüvən paylanma sıxlığının skrininqindən istifadə olunur. COSMO-RS mayelerdə molekulların kimyevi potensialları arasındakı fərqi hesablamاق üçün işlənilən hazırlanmış bir metoddur. Kimyevi potensiala əsasən isə həllolma, aktivlik emsalı, buxar təzyiqi və bù kimi bərə para-metrlərin hesablanması həyata keçirilir [38]. COSMO-RS metodunun əsas üstünlükleri aşağıdakılardır:

- molekulun elektron quruluşu bir dəfə hesab-

lanır və sonrakı hər hansı bir yeni qarışqadə təkrar hesablanması ehtiyac qalmadan istifadə olunur (başqı sözlə, elektron baza yaratmaq mümkündür);

- termodinamik xassələrin hesablanması çox sűrətli həyata keçirile bilir (komüpterde təqribən 1-2 daqiqəye).

Hal-hazırda dünənda daha çox kimya, biologiya və tibb üzrə müxtəlif sahələrdə mövcud olan problemlərin hallında COSMO-RS kvant-kimyevi yanaşmadan istifadə olunmaqla aparılan tədqiqat işlərinin sayı durmadan artmadı. Belə ki, diqqətçəkən tədqiqatlar daha çox maye fazada reaksiyanı modeləşdirilməsi [39], pKa-nın hesablanması [40], polimerlərin modeləşdirilməsi [41], sahı aktiv maddələrin paylanması əmsallarının hesablanması [42], ion-mayelerinin və ion quruluşlu sahı aktiv maddələrin misellə-melagötürətici tətbiqləri və biomembranlar [43], müxtəlif aromatik/alifatik model qarşıçıqlarda ion-mayelerinin aktivlik əmsallarının hesablanması [44], CO₂-nın müxtəlif ion-mayelerində həll olmasının tətbiqləri [45], flavonoidlərin və sellüozanın müxtəlif ion-mayelerində həllolması [46], tibdə dərman preparatlarının müxtəlif həlledicilərdə həllolma qabiliyyətinin öyrənilməsi [47], farmoseptik sokrallaşma üçün həlledicilər seçilməsi [48], insanlarda albumin serumu çatışmazlığı və hematocefalitik paylanması hesablanması [49] sahələrini əhatə edir.

Son zamanlar AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda ion-mayeleri tərkibində oligomerləşmə, polimerləşmə, alkillaşma, eflirləşmə, ayırma, ekstraksiya və s. sahələrdə geniş elmi tədqiqat işləri aparılır [50-52]. Bu tədqiqatlardan polimerləşmə və eks-traksiya istiqamətindən aparılan proseslərin öyrənilməsindən molekulyar modeləşmə programları uğurla tətbiq edilmişdir. Belə ki, mərhüm akademik A.H.Əzizov ilə ABŞ-in Emori Universiteti Emerson Hesablama Mərkəzinin rəhbəri, professor C.D. Musayevin birgə əməkdaşlığı nəticəsində AMEA NKPI-də təcrübə olaraq tədqiq edilmişdir. Tədqiqat işlərinin tətbiqindən sonra təqribən 1000 maddənin tətbiqindən istifadə olunur. COSMO-RS mayelerdə molekulların kimyevi potensialları arasındakı fərqi hesablamاق üçün işlənilən hazırlanmış bir metoddur. Kimyevi potensiala əsasən isə həllolma, aktivlik emsalı, buxar təzyiqi və bù kimi bərə para-metrlərin hesablanması həyata keçirilir [38]. COSMO-RS metodunun əsas üstünlükleri aşağıdakılardır:

- molekulun elektron quruluşu bir dəfə hesab-

olverişli reagentin MAOCl_nTi_nO_n⁺ olduğunu müəyyən edilmiş və prosesin xətti polimerlərin alınması istiqamətində gedəcəyi proqnozlaşdırılmışdır.

Bəki neftlərindən alınan müxtəlif neft distillatlarının ekoloji və iqtisadi baxımdan olverişli olan ion-maye həllediciləri ilə aromatik karbohidrogenlərindən selektiv təmizlənməsi prosesləri ab initio metodlarına əsaslanan COSMO-RS metodunun vəsítəsilə öyrənilmişdir [54]. Aparılan tədqiqatlar zamanı skrininq olunmuş kation və anionların münkünlük olub ilə bicək kombinasiyalarından ibarət 200-a yaxın ion-mayeleri içərisindən nisbatən olverişli olan 50-ya yaxın ion-mayeleri seçilmiş və onların naftalın h-undekan model sistemində nəzərən aromatika tutumları və selektivlikləri termodinamik təhlükələrlə hesablanmışdır. Müəyyən edilmiş ki, aromatik tutumuna görə skrininq olunmuş beş en olverişli ion-mayesi: *N,N-dimethylformolinumformiat* > *tetraetilammoniumformiat* > *tetraetilammoniumasetat* > *dietilterbitulammoniumformiat* > *trietylaminumformiat*; selektivliyə görə skrininq olunmuş beş en olverişli ion-mayesi isə *monoetilammoniummetilsulfat* > *morfoliniummetilsulfat* > *N-metilmorfoliniummetilsulfat* > *morfoliniumformiat* > *monoetilammoniumasetat* sırası üzrə yerləşirler.

Müəyyən edilmiş ki, özündə alkilammonium tipli kationlar saxlayan ion-mayelerinin aromatik tutumunu kationun quruluşundan və təbii stündən, selektivliyilə isə anionun quruluşundan və təbii stündən daha çox asılıdır. Skrininq olunmuş ion-mayeleri arasından həm yüksək aromatika tutum, həm də yüksək selektivliyə malik kation və anion cütlüyündən ibarət ion-mayesi aşkar edilməmişdir.

Göründüyü kimi, komüpter kimyasi ilə molekulyar modeləşdirme metodları günümüzdə çox sürətli inkişaf edən, alimlərin diqqət mərkəzində duran [55], bir çox suallara cavab axtaran, önemli və vazkeçilməz bir vəsiyyətə çevrilmişdir. Komüpter kimyasi ilk vaxtlarda, sadəcə, təcrübə neti-cələri dəstekləmək və izah etmək məqsədi ilə istifadə edilirdi, lakin təqribən 1990-ci illərdən başlayaraq sürətlənmiş və elmi tədqiqat müssəsələri ilə yanaşı, sonrakı müssəsələrinin tədqiqatçıları tərəfindən aparılan tədqiqatlar daha çox üstünlük təşkil etmişdir. Bu da proseslərin kvant-kimyevi hesablamaları vasitəsilə öncədən proqnozlaşdırılmasının iqtisadi cəhətdən daha olverişli olmasına iżli gəlir. Hal-hazırda Avropa ölkələrinin, xüsusən ABŞ və Yaponiya kimi inkişaf etmiş dövlətlərin elmi tədqiqat müssəsələri, həmçinin müasir sonnətə komplekslərində bu metodlardan geniş istifadə olunaraq müsbət nəticələr eldə edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq vurgulugə lazımdır ki, çoxtonnajlı neft-kimya proseslərinin (oligomerləşmə, polimerləşmə, (oli-qo) alkilleşmə, eflirləşmə, oksidləşmə, ekstraksiya və s.) modeləşdirilməsi və evvaldan proqnozlaşdırılması üçün yuxarıda adlı çəkilən metodlar esasında işleyən kvant-kimyevi komüpter proqramlarının (TURBOMOLE, COSMO-Therm,

və heç bir nezəri əsas göstərilmedən, yalnız tacirəti nəticələre əsaslanaraq təqdim olunan elmi nəticələr şübhə doğurur.

Molekulyar modeləşdirme metodları yalnız elmi tədqiqat işlərində deyil, sənayedə də çox geniş miqyasda istifadə olunur [56]. Belə ki, dərman preparatları kimi bioaktiv maddələrin (Merck, Novartis, Takeda Chemicals), polimer və səsli materialların (Asahi Chemicals, Owens Corning, Rhone Poulenc), elektron və fotomaterialların (Motorola, Toshiba, Lucent), homogen və heterogen katalizatorların (Ford, Haldor Topsøe, Ube Industries), qazlar ayrılmış üzrə sorbentlərin (BG Technologies/Advantica Technologies Ltd., Air Liquide, Air Products and Chemicals), şəxsi gигiyyəni, qida və istehlak məhsullarının (Colgate Palmolive, Unilever, Kellogg), geniçəsidli kimyevi maddələr və materialların (Dow, BASF, Rohm&Haas), boyalar və lakların (Bayer, Mitsubishi), video və şəkillər materiallarının (Fuji Photo Film, Xerox), yanacaqlar və nəqliyyatda istifadə olunan kimyevi maddələrin (Chevron, TotalFina/ TotalFinaElf, Lubrizol), hesablamalar üçün ticari komüpter programı temiminat və cihaz temiminatının (MSI/Accelyrs/Pharmaceopia, Gaus-sin, COSMOlogic, Fujitsu) istehsalında bu metodlardan geniş istifadə olunur.

Bələliklə, ədəbiyyat materiallarının araşdırılmasından məlum olur ki, kvant-kimyevi hesablamalar metodlarının geniş miqyasda tətbiq 1990-ci illərdən başlayaraq sürətlənmiş və elmi tədqiqat müssəsələri ilə yanaşı, sonrakı müssəsələrinin tədqiqatçıları tərəfindən aparılan tədqiqatlar daha çox üstünlük təşkil etmişdir. Bu da proseslərin kvant-kimyevi hesablamaları vasitəsilə öncədən proqnozlaşdırılmasının iqtisadi cəhətdən daha olverişli olmasına iżli gəlir. Hal-hazırda Avropa ölkələrinin, xüsusən ABŞ və Yaponiya kimi inkişaf etmiş dövlətlərin elmi tədqiqat müssəsələri, həmçinin müasir sonnətə komplekslərində bu metodlardan geniş istifadə olunaraq müsbət nəticələr eldə edilir.

AMEA-nın XƏBƏRLƏR MƏCMUƏSİ, 2018, cild 5, № 4

BigDFT, AMPAC, CADPAC, ADF, Gaussian 16 və s.) tətbiqi olduqca aktual və şəhəriyyətlidir.

Ədəbiyyat

1. Read J. From Alchemy to Chemistry, Paperback. Dover Publications, USA, 256 pages, 2011.
2. Brentjes S. Studies in al-Kimya : Critical Issues in Latin and Arabic Alchemy and Chemistry Ahmad Y. al-Hassan Centaurus, An International Journal of the History of Science and its Cultural aspects, 53/1, 67-67, 2011.
3. Moran B.T. Distilling knowledge: alchemy, chemistry, and the scientific revolution (New Histories of Science, Technology, and Medicine). Harvard University Press, London, 2005.
4. Lewis E.G. Computational Chemistry Introduction to the Theory and Applications of Molecular and Quantum Mechanics. Second Edition, Springer Science + Business Media B.V., Dordrecht, the Netherlands, 2011.
5. Fantacci S., Amat A., Sgamellotti A. Computational chemistry, art, and our cultural heritage. *Acc. Chem. Res.*, 43 (6), 802–813, 2010.
6. Stephen Berry R. Biographical Memoirs, Vol. 78: Robert Sanderson Mulliken, 1896–1986, The National Academy Press, Washington. pages 146-165. Available on-line at: <http://books.nap.edu/html/biomed/mulliken.pdf>, 2000.
7. The Nobel Prize in Chemistry 1966. Nobel-Prize.org. Nobel Media AB 2018. Wed. 5 Dec 2018.<https://www.nobelprize.org/prizes/chemistry/1966/summary/>
8. Dykstra C. E., Frenking G., Kim K. S., Scuseria G. (Eds.). Theory and Applications of Computational Chemistry: The First 40 Years, A Volume of Technical and Historical Perspectives, Elsevier, Amsterdam, 2005.
9. Cramer C. Essentials of Computational Chemistry: Theories and Models. Wiley; 2 edition, 618 pages, 2004.
10. Klein D.J. Mathematical Chemistry! Is It? And if so, What Is It? International Journal for Philosophy of Chemistry 19 (1), 35-85, 2013.
11. Schleyer P.R. Encyclopedia of Computational Chemistry, 5 Volume Set, ISBN: 978-0-471-96588-6, 3580 pages, 1998.
12. Smith S. J.; Sutcliffe B. T. The development of Computational Chemistry in the United Kingdom. *Reviews in Computational Chemistry*, 70, 271–316, 1997.
13. Ramachandran K. I., Deepa G., Namboori K. Computational Chemistry and Molecular Modeling Principles and Applications. Springer-Verlag, Berlin, 2008.
14. Leach A.R. Molecular Modelling. Principles and Applications. Pearson, 2 edition, 2001.
15. Frenkel D., Smit B. Understanding Molecular Simulation Academic Press, 2nd edition, 2001.
16. Thijss J.H., Jan P.J.M., Dijkstra M., Smit B., Frenkel D. Introduction to Molecular Simulation and Statistical Thermodynamics. Delft, The Netherlands, 2008.
17. Tchougruyeff A.L. Hybrid Methods of Molecular Modeling. Springer, Netherlands, 2008.
18. Poltev V. Molecular Mechanics: Method and Applications. In: Leszczynski J. (eds) Handbook of Computational Chemistry. Springer, Dordrecht, p.259-291, 2012.
19. Eckl B., Vrabec J., Hasse H. Set of molecular models based on quantum mechanical ab initio calculations and thermodynamic data. *J Phys Chem*, 112, p. 12710-12721, 2008.
20. Husch T., Vaucher A.C., Reiher M. Semi-empirical molecular orbital models based on the neglect of diatomic differential overlap approximation. *International Journal of Quantum Chemistry*, 118, 24, 2018.
21. Chakrabarti R., Klibanov A.M., Friesner R.A. "Computational prediction of native protein ligand-binding and enzyme active site sequences". *Proc Natl Acad Sci USA*. 102 (29): 10153–8. Bibcode:2005PNAS..10210153C, July 2005.
22. Boas F.E., Harbury P.B. "Design of Protein-Ligand Binding Based on the Molecular-Mechanics Energy Model". *J. Mol. Biol.* 380 (2): 415–24, July 2008.
23. Jie Liu and Walter Thiel. An efficient implementation of semiempirical quantum-chemical orthogonalization-corrected methods for excited-state dynamics. *The Journal of Chemical Physics*, 148, 15, (154103), 2018.
24. Dictionary of the English Language, Fifth Edition. Copyright 2016 by Houghton Mifflin Harcourt Publishing Company, 2112 pages, ISBN-10: 0544454456.
25. Wilson, Stephen Advances in Chemical Physics: Ab Initio Methods in Quantum Chemistry Part I, Volume 67. pp.439 – 500, 2007.
26. Friesner, Richard A. "Ab initio quantum chemistry: Methodology and applications". *Proceedings of the National Academy of Sciences of the United States of America*. 102 (19): 6648–6653, 2005-05-10.
27. The Nobel Prize in Chemistry 1998. Nobel-Prize.org. Nobel Media AB 2018. Thu. 6 Dec 2018. <https://www.nobelprize.org/prizes/chemistry/1998/summary/>
28. Eberhard Engel, Reiner M. Dreizler Density Functional Theory: An Advanced Course (Theoretical and Mathematical Physics), Springer-Verlag Berlin Heidelberg, XV, 531 pages, 2011.
29. Jones R.O. Density functional theory: Its origins, rise to prominence, and future. *Reviews of Modern Physics* vol. 87, issue 3, p. 897, 25 August 2015.
30. Andrew Zangwill. The education of Walter Kohl and the creation of density functional theory. *Archive for History of Exact Sciences* 68(6), March 2014 DOI: 10.1007/s00407-014-0140-x.
31. Mengmeng Zhang, Donghui Wei, Yang Wang, Suji Li, Jiefei Liu, Yanyan Zhuo Mingsheng Tang DFT study on the reaction mechanisms and stereoselectivities of NHC-catalyzed [2 + 2] cycloaddition between arylalkylketenes and electron-deficient benzaldehydes. *Organic and Biomolecular Chemistry*, 12, 6374-6383, 2014.
32. Chen, Z. N., Chan, K. Y., Pulleri, J. K., Kong, J. & Hu, H. Theoretical study on the mechanism of aqueous synthesis of formic acid catalyzed by Ru3+ -EDTA complex. *Inorg. Chem.* 54, 1314–1324, 2015.
33. Braga A.A.C., Ujaque G. and Maseras F.A. DFT study of the full catalytic cycle of the Suzuki Miyaura cross-coupling on a model system. *Organometallics* 25, 3647–3658, 2006.
34. Christoph Kowitz A. Crash Course in Density Functional Theory Technische Universität München.
35. Wang et al., Discovering chemistry with an ab initio nanoreactor, *Nature Chemistry*, 6, 1044–1048, 2014.
36. Andre Silva. Pimental Molecular Modeling: Advancements and applications *Journal of Chemistry*, Article ID 875478, 2 pages, 2013.
37. The Nobel Prize in Chemistry 2013. Nobel-Prize.org. Nobel Media AB 2018. Thu 11 Dec 2018. <https://www.nobelprize.org/prizes/chemistry/2013/press-release/>
38. Klamt A., Eckert F., Wolfgang A. COSMO-RS: An Alternative to Simulation for Calculating Thermodynamic Properties of Liquid Mixtures Annual Review of Chemical and Biomolecular Engineering, V.1, p.101-122, 2010.
39. Deglmann P., Schenk S. Thermodynamics of chemical reactions with COSMO-RS: the extreme case of charge separation or recombination // *J. Comput. Chem.*, 33(14) 1304-1320, 2012.
40. Anderson M.P., Jensen J.H., Stipp S.L.S. Predicting pKa for proteins using COSMO-RS // PeerJ, 1:e198, <http://dx.doi.org/10.7717/peerj.198>, 2013.
41. Austin N. Computer-Aided Polymer Design Using COSMO-RS AICHE Annual Meeting, Pittsburgh, PA, ISBN: 978-0-8169-1108-0, October 30, 2018.
42. Mehling T., Ingram T., Smirnova I. Experimental methods and prediction with COSMO-RS to determine partition coefficients in complex surfactant systems // *Langmuir* V.28(1), p.118-124, 2012.
43. Racl Oviedo Roa, Josy M. Martnez Magadan, Ana Musoz Colunga, Rodolfo Gmez Balderas, Mirna Pons Jimyne, Luis S. Zamudio Rivera. Critical micelle concentration of an ammonium salt through DPD simulations using COSMO-RS-based interaction parameters American Institute of Chemical Engineers AICHE J, 59: 4413-4423, 2013.
44. Prashant R., Siddiqi M.A., Atakan B., Dietzenhofen M. Activity coefficients at infinite dilution of organic solutes in the ionic liquid PEG-5 ammonium methylsulfate at T=(313.15, 323.15, 333.15, and 343.15) K: Experimental results and COSMO-RS predictions, // *J. Chem. Therm.* V. 58, p; 322–329, 2013.
45. Emad Ali, Mohamed K. Hadj-Kali, Inas Alnashef. Modeling of CO2 Solubility in Selected Imidazolium-Based Ionic Liquids, *Chemical Engineering Communications*, 204:2, 205-215, DOI: 10.1080/00986445.2016.1254086, 2017.
46. Yunhan Chu, Xiangping Zhang, Magne Hillestad, Xuezhong He. Computational prediction of cellulose solubilities in ionic liquids based on COSMO-RS // *Fluid Phase Equilibria* 475, 25-36, 2018.
47. Masao Fujisawa, Hirotaka Tsutsumi, Takayoshi Kimura. Prediction of solubility of prac-

- tically insoluble drugs in water/ethanol solvents using non-empirical methods J. Chem. Pharm. Res., 3(3):750-758, 2011.
48. Abramov Y.A., Loschen C., Klamt A. Rational coformer or solvent selection for pharmaceutical cocrystallization or desolvation // J. Pharm. Sci., V 101, p. 3687, 2012.
49. Wichmann K., Diedenhofen M., Klamt A. Prediction of Blood-Brain Partitioning and Human Serum Albumin Binding Based on COSMO-RS -Moments // Journal of Chemical Information and Modeling, V.47, p.228 – 233, 2007.
50. Azizov A.Q. İonno-jidkostnie proüessi, razrabotannie v INXP NANA Proüessi nefteximii i neftepererabotki, №3-4,34 s.,Baku, 2008.
51. Abdullayev Y., Abbasov V., Ducati L.C., Talybov A. and Autschbach J. Ionic Liquid Solvation versus Catalysis: Computational Insight from a Multisubstituted Imidazole Synthesis in [Et₂NH₂][HSO₄], ChemistryOpen 5, 460-469/DOI: 10.1002/open.201600066, 2016.
52. Mohamed S.K., Simpson J., Marzouk A.A., Talybov A.H., Abdelhamid A.A., Abdullayev Y.A. and Abbasov V.M. Multicomponent green synthesis, spectroscopic and structural investigation of multi-substituted imidazoles. Part 1, Z. Naturforsch., B Chem. Sci. 70, 809./DOI 10.1515/znb-2015-0067, 2015.
53. Азизов А.Г., Мусаев Дж.Д., Алиева Р.В. Полимеризация этилена в присутствии новых Ти- содержащих фенолятных катализитических систем Тезисы докладов ВЫЫ Бакинская международная Мамедалиевская конференция по нефтехимии, посвященная 80-летию института нефтехимических процессов НАН Азербайджана стр.225-226, 29 сентября-2 октября, 2009.
54. Əzizbəyli H.R. Bir sıra kation və anion tərkibli ion-maye ekstragentlərə sürtkü yağı distillatlarının selektiv təmizlənməsinin qanuna uyğunluqlarının tədqiqi. Avtoreferat, 23 səh., Bakı 2014.
55. Tağıyev D., Manafov M., Məmmədov A. Kimyada informasiya texnologiyalarının tətbiqi. Bakı "Elm", 358 səh., 2018.
56. Meunier M. Guest editorial:Industrial applications of molecular simulation, Journal Molecular Simulation, volume 32, pages 71-72, 2017.
57. Xinyan Liu, Teng Zhou, Xiangping Zhang, Suojiang Zhang, Xiaodong Liang, Rafiqul Gani, Georgios M. Kontogeorgis Application of COSMO-RS and UNIFAC for ionic liquids based gas separation Chemical Engineering Science, Volume 192, Pages 816-828, 31 December 2018.